

2026



AZƏRBAYCAN
SİGORTAÇILAR
ASSOSİASIYASI

Bülleten
İYUL

Azərbaycan Sığortaçısının Şərəf Kodeksi

Biz, Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvləri milli mənafeyə, iqtisadi inkişaf və siyasi sabitlik üçün əsasları təmin etməyə qadir yeni sosial-iqtisadi münasibətlərə cavab verən yeni ideoloji doktrinanın yaradılmasının zəruriliyini dərk edərək ümumbəşəri dəyərlərə, hamı tərəfindən qəbul edilən mənəvi prinsiplərə, mənaviyyətə və hüquqa əsaslanan sığortaçının şərəf kodeksini işləyib hazırladıq. Sığortaçı bir maliyyə müəssisəsi olmaqla, məhiyyət etibarilə kommersiya mənaviyyətinin qoruyucusudur, təmizliyi, doğruluğu, ağıllılığı, işgüzarlığı, dəqiqliyi həvəsləndirir və bədməsrəfçiliyi, qumar zövqünü, ağılsızlığı, şərəfsizliyi amansızcasına pisləyir.

Belə bir şəraitdə prosesin bütün iştirakçıları – istehsalçılar, satıcılar, istehlakçıların rifahı, ümumiliklə cəmiyyətin tərəqqisi xeyli dərəcədə sığortaçının xarakterindən, səmərəli əməyindən, onun mədəniyyətindən və mənaviyyatından asılıdır.

Sığortaçı özünün gündəlik peşə fəaliyyətində buna can atır:

-Verdiyi sözə əməl etmək. Onun sözü hər cür imzalardan, möhürlərdən və ya veksellərdən qiymətli və etibarlıdır;

-Özünə, öz tərəfdaşlarına və rəqiblərinə münasibətdə ləyaqətli davranmalı. Sığortaçı qanunsuz və natəmiz işdə iştirakdan qətiyyətlə çəkinir və ona yol verməməkdən ötrü mümkün olan hər şeyi edir;

- Müştərinin, tərəfdaşın mənafeyi üzərində öz mənafeyi qədər çalışır. Bu hamı üçün uğurların və rifahın rəhnidir;

-Sirləri qoruyub saxlamaq. Sığortaçı üçüncü şəxslər və təşkilatlar tərəfindən ona etibar olunmuş məxfi məlumatların qorunub saxlanması üçün mütləq dərəcədə etibarlıdır;

-Sözlərində və əməllərində dəqiq olmalı. Sığortaçı kiməsə zərər gətirən hər hansı fəaliyyətdən çəkinir. Birincilik uğrunda mübarizədə yalnız ləyaqətli rəqabət qanuni vasitə ola bilər. Kommersiya uğruna, şan-şöhrətə, karyeraya kiminsə hüquqlarının və mənafeələrinin, kiminsə ləyaqətinin və ya rifahının hesabına nail olunmamalıdır;

-İnsan, cəmiyyət, təbiət qarşısında məsuliyyət daşımalı. Sığortaçı siyasətdən kənardır. Əgər onların fəaliyyəti cəmiyyətin qanunları ilə ziddiyyətə girirsə və ya ümumbəşəri dəyərlər anlayışı ilə üst-üstə düşmürsə, sığortaçı şəxsi, partiya, qrup və ya qurumların mənafeələrinin yedəyində gedə bilməz;

-Millətlərarası mədəni münasibətlərin qararlaşımasına, beynəlxalq sığorta əlaqələrinin inkişafına kömək etməli, iqtisadi fəaliyyətin istənilən formasında millətçi yanaşma tərzini rədd etməli;

-Sığorta şirkətləri arasındakı münasibətlərdə yekdillik, həmrəylik və qarşılıqlı yardım prinsiplərinə əməl etməli, korporativlik və etimad ruhunu təsdiq etməli;

-Humanizm nümayiş etdirməli. Sığortaçı ölkənin sahibkarlıq ənənələrindən: xeyriyyəçilik və şəfqətdən kənarda qala bilməz. Sığortaçı ehtiyacı olanlara kömək etməyə hazırdır, bunun üçün əlində olan bütün imkanlardan istifadə edir.

İnsanın şərəf və ləyaqəti – Sığortaçı üçün istənilən digər dəyərlərdən yüksəkdə durur!

AmCham-da sığortaçıların paneli təşkil olunub



AmCham-da "Əmlak sığortası və risklərdən qorunma: Mənzillərin və bizneslərin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Vüsal Qurbanov əmlak sığortası bazarının inkişafına dair tənzimləyici yanaşmaları təqdim edib, həmçinin, sektorun daha da gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

"PAŞA Sığorta" ASC-nin İdarə Heyəti sədrinin müavini Rüstəm Məmmədov əmlak sığortasının biznes subyektləri və əmlak sahibləri üçün əhəmiyyətindən danışib.



Tədbir çərçivəsində "PAŞA Sığorta" ASC-nin departament direktoru Ruslan Ələkbərovun moderatorluğu ilə "Əmlakın qorunması və dayanıqlı yanaşmalar" mövzusunda panel müzakirəsi də keçirilib. Paneldə ASA-nın İcraçı direktoru Abas Miskərlı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Hüquq şöbəsinin müdiri Elbəy Bababəyov, "PASHA Property Management" şirkətinin baş icraçı direktoru Tural Əliyev və "Qala Sığorta" ASC və "Qala Həyat Sığorta" ASC-nin Direktorlar Şurasının sədrinin müavini Aydın Rəhmanov çıxış ediblər.



ASA ilə AzFina arasında əməkdaşlıq gücləndirilir

Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan Fintex Assosiasiyasının rəhbərlikləri arasında görüş keçirilib.

ASA-nın İcraçı direktoru Abas Miskərlı toplantını giriş sözü ilə açaraq yerli sığorta sektorunun mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında məlumat verib. İcraçı direktor çıxışında yerli bazarda xüsusilə son illərdə qeydə alınan böyümə tendensiyası, bazarın müasir trendlərə və yeni texnologiyalara aktiv münasibəti, habelə, Mərkəzi Bankın ölkəmizdə maliyyə sisteminin inkişafına dair strategiyasından irəli gələn zəruri islahat tədbirlərindən də danışib.



AzFina-nın İdarə Heyətinin sədri Edqar Abdullayev də öz növbəsində yerli fintex ekosistemində son illərdə müşahidə olunan aktivlik, ölkəmizdə tətbiq olunan müasir maliyyə texnologiyalarının tələb-təklif faktoruna əsaslanan səmərəli nəticələri, o cümlədən, nəzarətedici orqan tərəfindən müvafiq sahədə aparılan davamlı və səmərəli islahat tədbirləri barədə məlumat verib. İdarə Heyətinin sədri həmçinin, yeni Insurtech həllərinin təklif oluna biləcəyini də qeyd edərək vurğulayıb ki, bu yeniliklər rəqəmsal ekosistemin inkişafına təkan verə bilər.



Görüşdə həmçinin, tərəflər arasında assosiasiyaların fəaliyyətin istiqamətlərinə dair qarşılıqlı təcrübə mübadiləsi də aparılıb.

Daha sonra tərəflər növbəti dövrdə assosiasiyalararası əməkdaşlığın daha sistemli və səmərəli əsaslarla təşkil olunması məqsədilə qarşılıqlı əməkdaşlığa dair Memorandum sənədi imzalayıblar.

ASA tərkibində sığorta agentləri ilə bağlı xüsusi işçi qrupu yaradıldı



Bu barədə məlumatı Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Abas Miskərli ASA-da sığorta agentləri ilə görüş zamanı bildirib.

ASA-da sığorta agentləri ilə görüş keçirilib. Görüş çərçivəsində sığorta vasitəçiliyi institutunu maraqlandıran məsələlər, sığorta agentlərinin üzləşdiyi problemlər və onların həlli yolları, həmçinin, qanunvericilikdə sığorta vasitəçilərinə dair bölmələrə təklif oluna biləcək əlavə və düzəlişlər müzakirə olunub.



Görüş zamanı ASA-nın İcraçı direktoru Abas Miskərli, sığorta vasitəçilərinin fəaliyyətinin aktivləşdirilməsi və mövcud çətinliklərin həlli yollarının operativ araşdırılması və aradan qaldırılmasının stimullaşdırılması məqsədilə ASA tərkibində "Sığorta agentləri" və "Sığorta brokeri" adlı iki işçi qrupunun yaradıldığını elan edib.

Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” arasında strateji əməkdaşlıq münasibətləri qurulur



Mərkəzi Bank ilə Böyük Britaniyanın
“Chartered Insurance Institute” arasında
strateji əməkdaşlıq münasibətləri qurulur



Mərkəzi Bank maliyyə sektorunun kadr potensialının artırılmasını hədəfləyən təşəbbüslərin həyata keçirilməsini davam etdirir. Belə ki, Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” arasında strateji əməkdaşlığın qurulması bu istiqamətdə növbəti mühüm mərhələyə çevrilib.

Mərkəzi Bankın Baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə institutun baş icraçı direktoru Metyu Hill arasında görüş keçirilib. Sığorta və maliyyə xidmətləri sahəsində peşəkar tədris üzrə dünyada aparıcı institutlardan biri olan bu təşkilatla görüş zamanı Azərbaycanda sığorta sektorunda insan kapitalının inkişafının dəstəklənməsi, ölkəmizin beynəlxalq standartlara uyğun sığorta üzrə regional tədris və təlim mərkəzinə çevrilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Əməkdaşlıq çərçivəsində təşkilatın professor və ekspertlərinin iştirakı ilə Azərbaycanda həyata keçiriləcək beynəlxalq səviyyəli tədris proqramının tətbiq edilməsi üzrə ilkin razılıq əldə edilib.

Qeyd edək ki, bu proqram çərçivəsində sığorta və maliyyə sektorunda çalışan mütəxəssislər, eləcə də bu istiqamətdə karyera qurmaq istəyən şəxslər qlobal nüfuzlu institutun təklif etdiyi sığorta və risk menecmenti istiqaməti üzrə peşəkar təhsil imkanlarından faydalanacaq. Bununla da proqram, ölkədə əmək bazarında dövrümüzün tələbləri və ehtiyaclarına cavab verən peşəkar mütəxəssislərin hazırlanmasına xidmət edəcək.

"Avropa su altında": İqtisadi və sığortalı zərər açıqlandı

Avropada daşqınlar nəticəsində yaranan iqtisadi itkilər artmaqda davam edir və bu vəziyyət təkcə fəvqəladə halların idarə olunması baxımından deyil, həm də iqtisadi artım, dövlət maliyyəsi və sığorta sektoru üçün ciddi risklər yaradır. "Allianz Research" tərəfindən yayımlanan "Avropa Su Altında: Daşqınların Makroiqtisadi Dəyəri" adlı hesabatda vurğulanır ki, daşqın riskinin artması yalnız iqlim dəyişikliyiinin nəticəsi deyil, eyni zamanda iqtisadi fəaliyyətlərin getdikcə daha çox riskli ərazilərdə cəmləşməsi ilə əlaqədardır.



Hesabata əsasən, Avropada 2000-2009-cu illərdə daşqınlar nəticəsində ümumi iqtisadi zərər 63,1 milyard avro, 2010-2019-cu illərdə 74,3 milyard avro, 2020-2025-ci illərdə isə 88,6 milyard avroya çatıb.

Təkcə 2021-ci ilin iyul ayında Almaniya və Belçikada baş verən dağıdıcı daşqınlar 38 milyard avro həcmində iqtisadi zərərə səbəb olub ki, bunun da yalnız 9 milyard avroluq hissəsi sığorta təminatı ilə əhatə olunub.

Türkiyədə avtonəqliyyat sığortalarında yeni dövr: Vahid Qaynar Xətt yaradıldı



Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunun (SEDDK) koordinasiyası ilə 1 sentyabr 2026-cı ildən fəaliyyətə başlayacaq "Alo 193 Ortak Hasar İhbar Merkezi" (OHİM) yaradılıb.

Qaynar Xətt Mərkəzi vətəndaşlara icbari avtomobil sığortası üzrə qeydə alınacaq yol-nəqliyyat hadisələri ilə bağlı bildirişləri bütün sığorta şirkətləri ilə integrasiya olunmuş vahid kanal vasitəsilə operativ, asan və təhlükəsiz şəkildə təqdim etmək imkanı yaradacaq. Yeni avtonəqliyyat vasitəsi sahibi hadisə baş verəndə artıq sığortalandığı şirkətin qaynar xəttini axtarmaq və ya həmin qaynar xəttə düşmək kimi çətinliklər yaşamayacaq, birbaşa operativ qaydada işləyən vahid Qaynar Xətt Mərkəzinə hadisə ilə bağlı məlumat verməyi kifayət edəcək.



7 iyul 2008-ci il tarixində Qala Sığorta Açıq Səhmdar Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınıb. Azərbaycanda vətəndaşların sosial müdafiəsinə yönəlmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanun imzalandığı tarixdən – 30.11.2010-cu ildən "Qala Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti adı ilə həyat sığorta sahəsi üzrə fəaliyyətə başlayıb.

Şirkət, müştərilərinə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, Kredit üzrə borcalanın həyat sığortası, "Zərərsiz və İtkisiz" sığorta məhsulu, "Kapital" Sığorta Məhsulu, "Klassik Həyat sığortası" məhsulu, Korporativ müştərilər üçün "Sağalmaz Xəstəliklərdən Sığorta" məhsulu, Əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası və Təminatlı gələcək kimi sığorta məhsulları təklif edir.

Şirkət Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun üzvüdür.


Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq "Qala Həyat" Sığorta Şirkəti ASC-nin rəhbərliyinə və kollektivinə uğurlar arzulayırıq.

18

Sığorta sinifləri	2025-cı il yanvar-iyun		2026-cı il yanvar-iyun		Dinamika	
	Sığorta haqları	Sığorta ödənişləri	Sığorta haqları	Sığorta ödənişləri	Sığorta haqları	Sığorta ödənişləri
	min manatla					
Könüllü sığortalar üzrə - cəmi:	622.365	363.872	717.722	470.003	15%	29%
Həyat sığortası üzrə, o cümlədən:	421.845	300.619	482.634	400.562	14%	33%
Həyatın yaşam sığortası	401.418	298.086	455.722	397.453	14%	33%
Həyatın ölüm halından sığortası	16.133	1.482	20.708	2.040	28%	38%
Əmək qabiliyyətinin sığortası	1.983	222	1.467	65	-26%	-71%
Sağalmaz xəstəliklərdən sığorta	2.310	829	4.736	1.003	105%	21%
Qeyri-həyat sığortası üzrə, o cümlədən	200.520	63.253	235.088	69.441	17%	10%
Şəxsi sığorta, o cümlədən:	93.559	43.025	95.680	46.782	2%	9%
Tibbi sığorta	88.359	42.510	87.335	46.089	-1%	8%
Xaricə səfər edən vətəndaşların sığortası	2.301	266	4.306	511	87%	92%
Fərdi qəza və xəstəlik sığortası	2.899	249	4.040	182	39%	-27%
Əmlak sığortası, o cümlədən:	106.961	20.228	139.408	22.659	30%	12%
Əmlakın sığortası, o cümlədən:	91.130	20.153	120.367	22.580	32%	12%
Hava nəqliyyatı vasitələrinin sığortası	1.652	0	908	323	-45%	0
Əmlakın yanğından və digər risklərdən sığortası	39.116	1.532	58.615	1.555	50%	2%
Avtonəqliyyat vasitələrinin sığortası	33.531	14.022	34.868	18.991	4%	35%
Yüklərin (nəqliyyat) sığortası	2.887	37	3.573	426	24%	1066%
Kənd təsərrüfatı heyvanlarının sığortası	1.974	318	4.349	318	120%	0
Su nəqliyyat vasitələrinin sığortası	347	0	4.691	0	1250%	0
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası	22	0	1.314	702	5997%	0
Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	11.474	4.244	11.942	265	4%	-94%
Əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:	128	0	107	0	-16%	0
İşçilərin dələduzluğu sığortası	86	0	67	0	-22%	0
Pul və pul sənədlərinin saxtələşdirilməsindən sığorta	43	0	40	0	-5%	0
Mülki məsuliyyətin sığortası, o cümlədən:	12.838	38	16.108	55	25%	44%
Ümumi mülki məsuliyyətin sığortası	6.662	24	9.535	22	43%	-6%
Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	1.959	11	3.695	18	89%	67%
Peşə məsuliyyətinin sığortası	1.500	3	1.776	13	18%	284%
İşgötürənin məsuliyyət sığortası	355	0	276	0	-22%	0
Yük daşıyanın mülki məsuliyyətinin sığortası	10	0	31	0	225%	0
Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	2.137	0	17	0	-99%	0
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası	215	0	376	0	75%	0
Kredit sığortası, o cümlədən:	2.518	37	2.426	24	-4%	-36%
Kreditlərin sığortası	2.518	37	2.426	24	-4%	-36%
Qarışıq maliyyə risklərinin sığortası, o cümlədən:	475	0	508	0	7%	0
İşin dayanması ilə bağlı risklərdən sığorta	475	0	508	0	7%	0
İcbari sığortalar üzrə - cəmi:	194.683	68.325	149.674	79.679	-23%	17%
Həyat sığortası üzrə	52.881	2.683	33.815	1.486	-36%	-45%
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	52.881	2.683	33.815	1.486	-36%	-45%
Qeyri-həyat sığortası üzrə	141.802	65.642	115.859	78.193	-18%	19%
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	84.301	64.229	91.539	75.854	9%	18%
Daşınmaz əmlakın icbari sığortası	56.638	1.341	23.826	2.214	-58%	65%
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	776	13	409	118	-47%	841%
Sərnəşinlərin icbari fərdi qəza sığortası	53	60	66	8	26%	-87%
Digər icbari sığorta növləri	34	0	19	0	-45%	0
Yekun	817.048	432.198	867.396	549.682	6%	27%


Azərbaycan sığorta bazarında 2026-cı ilin yanvar-iyun aylarının nəticələrini 2025-ci ilin yanvar-iyun aylarının nəticələri ilə müqayisə etdikdə, sığorta haqlarının 6% artaraq 817 milyon 48 min manatdan 867 milyon 396 min manata qədər yüksəldiyi müşahidə olunur.

Hesabat dövründə Azərbaycanın sığorta bazarının böyüməsində 3 istiqamət mühüm rol oynayıb: Həyatın yaşam sığortası, Əmlakın yanğından və digər risklərdən sığortası və Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası. Belə ki, Həyatın yaşam sığortası növü üzrə sığorta haqlarında 54 milyon 304 min manat, Əmlakın yanğından və digər risklərdən sığortası istiqamətində 19 milyon 499 min manat, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 7 milyon 238 min manat artım qeydə alınmışdır.




Təqdim olunan qrafiklərdən də görünür ki, 2026-cı ilin yanvar-iyun ayları üzrə sığorta ödənişlərinin həcmində 2025-ci ilin yanvar-iyun aylarının nəticələri ilə müqayisədə 27% artım qeydə alınmışdır. Ödənişlərin faiz göstəricisinin artım səbəbi olaraq Həyatın yaşam sığorta növü üzrə ödənişlərin 106 milyon 130 min manat dəyərində yüksəlməsidir. 2026-cı ilin hesabat dövrü üzrə ümumi sığorta ödənişlərinin 85%-i həyat sığortası, 15%-i isə qeyri-həyat sığortası sinfinin payına düşür.


Bazar payı
(sığorta haqları üzrə 2025-ci il yanvar-iyun)




Bazar payı
(sığorta ödənişləri üzrə 2025-ci il yanvar-iyun)



Bazar payı
(sığorta haqları üzrə 2026-cı il yanvar-iyun)




Bazar payı
(sığorta ödənişləri 2026-cı il yanvar-iyun)




2025-ci və 2026-cı illərin yanvar-iyun aylarının yekun müqayisəsinə əsasən, könüllü sığorta növləri üzrə yığımların 95 milyon 357 min manat artaraq sığorta bazarının 83% hissəsini əhatə etdiyi görünür. Könüllü sığortalar üzrə ödənişlər isə bazar payının 86%-ni özündə əks etdirir.

**Könüllü sığorta haqları
2026-cı il yanvar-iyun**




- həyatın yaşam sığortası
- tibbi sığorta
- əmlakın yangından və digər risklərdən sığortası
- avtonəqliyyat vasitələrinin sığortası
- həyatın ölüm halından sığortası
- Digər

**Könüllü sığorta ödənişləri
2026-cı il yanvar-iyun**




- həyatın yaşam sığortası
- tibbi sığorta
- avtonəqliyyat vasitələrinin sığortası
- Digər

**İcbari sığorta haqları
2026-cı il yanvar-iyun**



- AVSMMİS
- İBHİS
- DƏİS

**İcbari sığorta ödənişləri
2026-cı il yanvar-iyun**



- AVSMMİS
- İBHİS
- DƏİS

Qeyd:

AVSMMİS - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

İBHİS - İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin

itirilməsi hallarından icbari sığorta

DƏİS - Daşınmaz əmlakın icbari sığortası

HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA

(2025 - 2026-cı illər yanvar-iyun ayları üzrə sığorta haqları)

	Dinamika (min manatla)	Sığorta növü	
	54.304	Həyatın yaşam sığortası	14%
	4.575	Həyatın ölüm halından sığortası	28%
-26%	-516	Əmək qabiliyyətinin sığortası	
	2.426	Sağalmaz xəstəliklərdən sığorta	105%
-29%	-19.066	İBHİS	

HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA

(2025 - 2026-cı illər yanvar-iyun ayları üzrə sığorta ödənişləri)

	Dinamika (min manatla)	Sığorta növü	
	99.368	Həyatın yaşam sığortası	33%
	558	Həyatın ölüm halından sığortası	38%
-71%	-157	Əmək qabiliyyətinin sığortası	
	174	Sağalmaz xəstəliklərdən sığorta	21%
-45%	-1.198	İBHİS	

Həyat sığortası məhsulları 2026-cı ilin yanvar-iyun ayları üzrə yerli sığorta bazarında öz aktivliyini qorumağa davam edir. Ümumi bazar yığımının 60%-ni, yəni 516 milyon 448 min manatı bu sığorta sinfinin payına düşür. Həyat sığortası üzrə fərdi növlərdə artım, icbari və korporativ segmentlərdə isə azalma müşahidə olunur.

Portfeldə əsas paya sahib olan Həyatın yaşam sığortası üzrə yığımlar 14% (54.3 mln. AZN), ödənişlər isə 33% (99.4 mln. AZN) artmışdır. Müvafiq olaraq, Həyatın ölüm halından sığortası üzrə yığımlar 28%, ödənişlər 38%, Sağalmaz xəstəliklərdən sığorta üzrə isə yığımlar 105%, ödənişlər 21% yüksəlmişdir.

İBHİS üzrə yığımlarda 29% (19.1 mln. AZN), ödənişlərdə 45% (1.2 mln. AZN), Əmək qabiliyyətinin sığortası üzrə isə yığımlarda 26%, ödənişlərdə 71% geriləmə qeydə alınmışdır.


QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2025 - 2026-cı illər yanvar-iyun ayları üzrə sığorta haqları)

Dinamika (min manatla)	Sığorta növü	
2.005	Xaricə səfər edən vətəndaşların sığortası	87%
1.140	Fərdi qəza və xəstəlik sığortası	39%
19.499	Əmlakın yanğından və digər risklərdən sığortası	50%
1.336	Avtonəqliyyat vasitələrinin sığortası	4%
687	Yüklərin (nəqliyyat) sığortası	24%
2.375	Kənd təsərrüfatı heyvanlarının sığortası	120%
4.343	Su nəqliyyat vasitələrinin sığortası	1250%
1.292	Dəmiryol nəqliyyatı vasitələrinin sığortası	5997%
468	Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	4%
2.872	Ümumi mülki məsuliyyətin sığortası	43%
1.736	Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası	89%
276	Peşə məsuliyyətinin sığortası	18%
22	Yük daşıyanın mülki məsuliyyətinin sığortası	225%
161	Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası	75%
33	İşin dayanması ilə bağlı risklərdən sığorta	7%
7.238	Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	9%
14	Sərnişinlərin icbari fərdi qəza sığortası	26%

2025-ci ilin 1-ci yarımilinə nisbətdə 2026-cı ilin analoji dövründə yığılan məbləğə görə könüllü sığorta növlərində 95 milyon 357 min manat artım qeydə alınıb. 2026-cı ilin yanvar-iyun aylarının nəticələrinə əsasən, qeyri-həyat sığortası sektorunda bütün əsas istiqamətlər üzrə yığımlarda artım müşahidə edilmişdir.

Mütləq məbləğ artımına görə isə liderliyi Əmlakın yanğından və digər risklərdən sığortası (+50% / +19.5 mln. manat) və İcbari Avto sığortası (+9% / +7.2 mln. manat) qorumuşdur. Nisbi artım tempinə görə isə Dəmiryol (+5997%), Su nəqliyyatı (+1250%) və Yük daşıyanın mülki məsuliyyəti (+225%) sığortası növləri kəskin sıçrayış nümayiş etdirmişdir. Həmçinin, fərdi sığortalarda Səfər sığortası 87%, Kənd təsərrüfatı heyvanlarının sığortası 120%, KASKO isə 4% böyümə nümayiş etdirmişdir.

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA
(2025 - 2026-cı illər yanvar-iyun ayları üzrə sığorta haqları)



QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA
(2025 - 2026-cı il yanvar-iyun ayları üzrə sığorta ödənişləri)

Dinamika (min manatla)	Sığorta növü	
3.578	Tibbi sığorta	8%
246	Xaricə səfər edən vətəndaşların sığortası	92%
23	Əmlakın yanğından və digər risklərdən sığortası	2%
4.969	Avtonəqliyyat vasitələrinin sığortası	35%
390	Yüklərin (nəqliyyat) sığortası	1066%
7	Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	67%
10	Peşə məsuliyyətinin sığortası	284%
11.625	Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	18%
872	Daşınmaz əmlakın icbari sığortası	65%
105	Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	841%

2026-cı ilin yanvar-iyun aylarında qeyri-həyat sığortası üzrə ödənişlərdə ümumi artım meyli davam etmişdir.

Həcm baxımından ödənişlərdə ən böyük artım 11.6 milyon manat göstərici ilə İcbari Avto (18%), 5 milyon manat artımla KASKO (35%) və 3.6 milyon manat artımla Tibbi sığorta (8%) üzrə qeydə alınmışdır. Nisbi artım tempinə görə isə Yüklərin sığortası 390 min manat (1066%) və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 105 min manat (841%) göstərici ilə öndədir. Səfər sığortasında 246 min manat (92%), Daşınmaz əmlakın icbari sığortasında isə 872 min manat (65%) ödəniş artımı baş vermişdir.

QEYRİ-HƏYAT SİĞORTASI ÜZRƏ DİNAMİKA (2025 - 2026-cı illər yanvar-iyun ayları üzrə sığorta ödənişləri)

	Sığorta növü	Dinamika (min manatla)
-27%	Fərdi qəza və xəstəlik sığortası	-67
-94%	Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	-3.979
-6%	Ümumi mülki məsuliyyətin sığortası	-2
-36%	Kreditlərin sığortası	-13
-87%	Sərnişinlərin icbari fərdi qəza sığortası	-52

2026-cı ilin yanvar-iyun aylarında qeyri-həyat sığortası portfelinin bəzi alt növləri üzrə sığorta ödənişlərində nəzərəçarpan azalma meyli müşahidə olunur. Ödənişlərin kiçilməsi sığorta şirkətlərinin zərərlik nisbətinə müsbət təsir etməklə yanaşı, müvafiq risk sahələri üzrə sığorta hadisələrinin tezliyinin və ya zərər tutumunun aşağı düşdüyünü göstərir.

Ən böyük mütləq azalma aqrar sığorta seqmentində baş vermişdir; Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə ödənişlər 3 milyon 979 min manat (94%) kəskin azalmışdır. Fərdi risklərdə də müsbət tendensiya izlənilir: Fərdi qəza və xəstəlik sığortası üzrə ödənişlər 67 min manat (27%), Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə isə 52 min manat (87%) geriləmişdir. Maliyyə riskləri çərçivəsində Kreditlərin sığortası üzrə 13 min manat (36%), Ümumi mülki məsuliyyət sığortası üzrə isə ötən hesabat dövrü ilə müqayisədə 2 min manat (6%) daha az ödəniş həyata keçirilmişdir.

QEYRİ-HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA (2025 - 2026-cı illər yanvar-iyun ayları)


№	Qeyri-həyat Sığorta Şirkətləri	2025-ci il yanvar-iyun		2026-cı il yanvar-iyun		Dinamika	
		Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları	Sığorta ödənişləri
1	"A-Qroup Sığorta Şirkəti" ASC	9.140	5.370	9.036	6.651	-1%	24%
2	"Atəşgah" Sığorta Şirkəti ASC	30.598	19.459	35.348	19.967	16%	3%
3	"Aqrar Sığorta" ASC	13.263	4.443	16.291	549	23%	-88%
4	"Azərbaycan Sənaye Sığorta" ASC	16.580	5.907	14.746	8.982	-11%	52%
5	"AzSığorta" ASC	4.651	1.061	3.745	789	-19%	-26%
6	"Xalq Sığorta" ASC	14.181	4.705	13.572	5.064	-4%	8%
7	"İpək Yolu Sığorta" ASC	1.319	27	1.926	7	46%	-74%
8	"Qala Sığorta" ASC	49.912	12.551	30.921	12.323	-38%	-2%
9	"Meqa Sığorta" ASC	15.573	7.843	16.248	8.586	4%	9%
10	"PAŞA Sığorta" ASC	182.271	64.929	209.113	81.747	15%	26%
YEKUN		337.489	126.296	350.945	144.666	4%	15%

2026-cı ilin yanvar-iyun aylarında qeyri-həyat sığorta sektoru üzrə yığımlar 350 milyon 945 min manata (4%), ödənişlər isə 144 milyon 666 min manata (15%) yüksəlmişdir.

Sektorun əsas artımını PAŞA Sığorta (yığım 209.1 mln. manat / 15%, ödəniş 81.7 mln. manat / 26%) və Atəşgah Sığorta şirkətləri (yığım 35.3 mln. manat / 16%) təmin etmişdir. Aqrar Sığorta üzrə yığımlar 16.3 mln. manata (23%) artarkən, ödənişlər 549 min manata (88%) qədər azalaraq, nəticə etibarilə zərərlik minimuma salınmışdır. Qala Sığorta (yığım 30.9 mln. manat / -38%) və Azərbaycan Sənaye Sığorta (yığım 14.7 mln. manat / -11%) üzrə isə portfeldə kiçilmə müşahidə olunur.

Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta haqları üzrə)


- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Qala Sığorta" ASC
- "Aqrar Sığorta" ASC
- "Meqa Sığorta" ASC



- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Qala Sığorta" ASC
- "Aqrar Sığorta" ASC
- "Meqa Sığorta" ASC


209.113

min manatla



Qeyri-həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)


- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Qala Sığorta" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC
- "Meqa Sığorta" ASC



- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Qala Sığorta" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC
- "Meqa Sığorta" ASC

81.747

min manatla



HƏYAT SİĞORTA ŞİRKƏTLƏRİ ÜZRƏ DİNAMİKA (2025 - 2026-cı illər yanvar-iyun ayları)



№	Sığortaçının adı	2025-ci il yanvar mart		2026-cı il yanvar- iyun		Dinamika	
		Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları (min manatla)	Sığorta ödənişləri (min manatla)	Sığorta haqları	Sığorta ödənişləri
1	"Atəşgah Həyat" Sığorta Şirkəti ASC	57.377	32.351	60.045	55.488	5%	72%
2	"Xalq Həyat" Sığorta Şirkəti ASC	5.274	3.207	6.377	2.717	21%	-15%
3	"Qala Həyat" Sığorta Şirkəti ASC	13.305	1.267	13.627	1.664	2%	31%
4	"Meqa Həyat" Sığorta ASC	7.957	2.894	14.759	2.641	85%	-9%
5	"PAŞA Həyat Sığorta" ASC	390.813	263.583	421.641	339.536	8%	29%
YEKUN		474.726	303.303	516.448	402.048	9%	33%

2026-cı ilin ilk yarısında həyat sığortası sektoru 516 milyon 448 min manat (9%) yığım və 402 milyon 48 min manat (33%) ödəniş həcmi ilə stabil böyümə dinamikasını qorumuşdur. Ödənişlərin artım tempinin yığımları üstələməsi portfelin yetkinləşməsi və əvvəlki illərdə bağlanmış uzaqmüddətli yaşam sığortası müqavilələri üzrə öhdəliklərin icra mərhələsinə keçməsi ilə izah olunur.

Sektor üzrə böyümənin əsas hissəsini PAŞA Həyat (yığım 421.6 mln. manat / 8%, ödəniş 339.5 mln. manat / 29%) və Atəşgah Həyat şirkətləri (yığım 60 mln. manat / 5%, ödəniş 55.5 mln. manat / 72%) təmin etmişdir. Nisbi yığım artımında Meqa Həyat 14.8 mln. manat (85%) və Xalq Həyat şirkətləri 6.4 mln. manat (21%) göstəriciləri ilə öndədir. Hər iki şirkətin ödənişlərində isə müvafiq olaraq 9% və 15% azalma qeydə alınmışdır.



Həyat sığorta şirkətləri TOP- 5 (sığorta haqları üzrə)

- "PAŞA Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC



Həyat sığorta şirkətləri TOP-5 (sığorta ödənişləri üzrə)

- "PAŞA Həyat Sığorta" ASC
- "Atəşgah Həyat" Sığorta Şirkəti ASC
- "Xalq Həyat" Sığorta Şirkəti ASC
- "Meqa Həyat Sığorta" ASC
- "Qala Həyat" Sığorta Şirkəti ASC




KASKO məhsulu üzrə bazar icmalı

KASKO məhsulu üzrə ödəniş edilmiş avtomobillərə dair I yarımil üzrə məlumat

	2025-ci il yanvar-iyun			2026-cı il yanvar-iyun			
Sığorta şirkətinin adı	Fiziki	Hüquqi	Cəmi	Fiziki	Hüquqi	Cəmi	Dinamika
"A-Qroup Sığorta Şirkəti" ASC	58	108	166	65	98	163	-2%
"Atəşgah" Sığorta Şirkəti ASC	555	514	1.069	1.055	525	1.580	48%
"Azərbaycan Sənaye Sığorta" ASC	10	354	364	52	522	574	58%
"AZSIĞORTA" ASC	10	47	57	7	9	16	-72%
"Xalq Sığorta" ASC	149	169	318	135	190	325	2%
"İpək Yolu Sığorta" ASC	4	4	8	2	2	4	-50%
"Qala Sığorta" ASC	43	225	268	85	234	319	19%
"Meqa Sığorta" ASC	88	369	457	207	558	765	67%
"PAŞA Sığorta" ASC	1.995	1.136	3.131	3.295	1.230	4.525	45%

Cədvəldən göründüyü kimi, 2025-ci və 2026-cı illərin yanvar-iyun ayları üzrə KASKO üzrə ödəniş edilmiş avtomobillərin sayında müsbət artım müşahidə olunmuşdur. Bazar lideri "PAŞA Sığorta" ASC göstəricini 45% artıraraq ödəniş edilən avtomobil sayını 4.525-ə çatdırmışdır. Ən yüksək dinamika "Meqa Sığorta" ASC-də (+67%) qeydə alınmışdır. Belə ki, fiziki şəxslərdə "Atəşgah" Sığorta Şirkəti ASC və "PAŞA Sığorta" ASC, korporativ tərəfdə isə "Meqa Sığorta" ASC ödəniş sayını artırmışdır. Risklərin qəbulu siyasətinin daralması fonunda "AZSIĞORTA" (-72%) və "İpək Yolu Sığorta" (-50%) şirkətləri üzrə ödəniş sayında kəskin azalma baş vermiş, "A-Qroup Sığorta Şirkəti" (-2%) və "Xalq Sığorta" (+2%) şirkətlərinin nəticələri isə sabit qalmışdır.

Hüquqi şəxslər üzrə KASKO sığortası 2026-cı il yanvar-iyun ayları üzrə statistika (sayla)




2026-cı ilin yanvar-iyun ayları üzrə hüquqi şəxslərin KASKO sığortası üzrə ödəniş göstəricilərinin statistik təhlili göstərir ki, hesabat dövründə bazarda korporativ müştərilər, yəni özəl sektor mütləq üstünlük təşkil edir və dövlət qurumları seqmentinin ümumi ödənişlərdəki xüsusi çəkisi olduqca aşağıdır. Şirkətlər üzrə göstəriciləri nəzərdən keçirdikdə "PAŞA Sığorta" ASC həm korporativ seqmentdə (ödəniş edilmiş 1.132 avtomobil ilə), həm də dövlət seqmentində (ödəniş edilmiş 98 avtomobil ilə) bazarın şəriksiz lideri kimi çıxış edir.

Ondan sonra gələn "Məqa Sığorta" ASC (555 korporativ, 3 dövlət) və "Azərbaycan Sənaye Sığorta" ASC (522 korporativ, 0 dövlət) özəl sektor üzrə yüksək ödəniş göstəricilərinə sahib olsalar da, dövlət qurumları seqmentində minimal iştirak göstərilir. "Atəşgah" Sığorta Şirkəti ASC də 508 korporativ və 17 dövlət üzrə ödəniş göstəricisi ilə fəal oyunçulardandır. Digər tərəfdən, "Qala Sığorta" ASC (225 korporativ, 9 dövlət) və "Xalq Sığorta" ASC (190 korporativ, 0 dövlət) orta mövqelərdə qərarlaşdığı halda, "A-Qroup Sığorta Şirkəti", "AZSİĞORTA" və "İpək Yolu Sığorta" şirkətlərinin bu sığorta növü üzrə hüquqi şəxslər seqmentindəki ödəniş göstəriciləri aşağıdır.


2026-cı ilin yanvar-iyun ayları üzrə KASKO sığortası ödənişlərinin fiziki və hüquqi şəxslər seqmentindəki pay bölgüsü fərqli mənzərə ortaya qoyur. Fiziki və hüquqi şəxslər üzrə ödəniş paylarının müqayisəli təhlili göstərir ki, fiziki şəxslər seqmentində kəskin cəmləşmə mövcud olduğu halda, hüquqi şəxslər seqmentində ödəniş payları liderlər arasında daha bərabər bölüşdürülmüşdür.

Fiziki şəxslər üzrə ödənişlərdə "PAŞA Sığorta" ASC 67%-lik payla mütləq üstünlüyə sahibdir, onu 22% ilə "Atəşgah" Sığorta Şirkəti ASC izləyir və bu iki şirkət birlikdə pərakəndə seqment üzrə ödənişlərin 89%-ni təşkil edir. Hüquqi şəxslər (korporativ) seqmentində isə "PAŞA Sığorta" ASC 37% payla liderliyini saxlasa da, "Meqa Sığorta" ASC (17%), "Atəşgah" Sığorta ASC (16%) və "Azərbaycan Sənaye Sığorta" ASC (16%) ciddi ödəniş payına malikdirlər. Hər iki seqmentdə "Qala Sığorta", "Xalq Sığorta", "A-Qrup Sığorta Şirkəti", "AZSİĞORTA" və "İpək Yolu Sığorta" şirkətlərinin ödəniş payları kiçik olaraq qalır.

Fiziki



Hüquqi




- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Meqa Sığorta" ASC
- "Xalq Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "A-Qrup Sığorta Şirkəti" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC
- "AZSİĞORTA" ASC
- "İpək Yolu Sığorta" ASC


- "PAŞA Sığorta" ASC
- "Meqa Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "Xalq Sığorta" ASC
- "A-Qrup Sığorta Şirkəti" ASC
- "AZSİĞORTA" ASC
- "İpək Yolu Sığorta" ASC

Cəmi

KASKO ödənişləri TOP-3 (2026-cı il yanvar-iyun ayları)



- "PAŞA Sığorta" ASC
- "Atəşgah" Sığorta Şirkəti ASC
- "Meqa Sığorta" ASC
- "Azərbaycan Sənaye Sığorta" ASC
- "Xalq Sığorta" ASC
- "Qala Sığorta" ASC
- "A-Group Sığorta Şirkəti" ASC
- "AZSİĞORTA" ASC
- "İpək Yolu Sığorta" ASC



Atəşgah Sığorta



MEQA SİĞORTA

KASKO ödənişlərinin əsas hissəsinin aparıcı şirkətlərin payına düşdüyünü görürük. Ümumi KASKO ödənişlərində 55% pay ilə "PAŞA Sığorta" ASC (8.561.653 manat) birinci sıradadır. Ondən sonra gələn "Atəşgah" Sığorta Şirkəti ASC 19% pay ilə (3.829.525 manat) ikinci, "Meqa Sığorta" ASC isə 9% pay ilə (1.893.758 manat) üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun ayları ərzində 9 sığorta şirkəti tərəfindən 8.271 avtomobil üzrə ödəniş edilmişdir. Bu da KASKO üzrə 2026-cı ilin 1-ci yarımilində 18 milyon 7 min 63 manat ödəniş olmaqla, könüllü sığorta sinifləri üzrə ödənişlərin 3,8%-ni təşkil edir.

KASKO məhsulu üzrə ödəniş edilmiş bütün avtomobillərin 59%-i fiziki şəxslərin, 41%-i isə hüquqi şəxslərin payına düşür.



Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **8.979 AZN**



Xalq Sığorta

Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **18.000 AZN**



İPƏK YOLU SİĞORTA

SILK WAY INSURANCE

Sığorta növü: Hava nəqliyyatı vasitələrinin sığortası

Sığorta hadisəsi: Hava gəmisinin mühərrikinə yad cismə düşməsi nəticəsində zədələnməsi

Ödənilmiş sığorta məbləği: **263.840 AZN**



DALA
Hayat
Sığorta şirkəti

Sığorta növü: İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi sığortası

Sığorta hadisəsi: Ölüm halı

Ödənilmiş sığorta məbləği: **36.638,11 AZN**



Sığorta növü: Əmlak sığortası
Sığorta hadisəsi: Yanğın
Ödənilmiş sığorta məbləği: **19.350 AZN**



MEQA Sığorta

Sığorta növü: KASKO
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
Ödənilmiş sığorta məbləği: **40.678 AZN**



**MEQA
HƏYAT**

Sığorta növü: Həyatın yaşam sığortası
Sığorta hadisəsi: Sığorta olunanın sığorta müddətinin bitmə tarixinədək yaşaması halı
Ödənilmiş sığorta məbləği: **188.085,75 AZN**



Sığorta növü: Səyahət sığortası
Sığorta hadisəsi: Stenozlaşdırıcı bağırsaq karsinomasının cərrahi yolla xaric edilməsi
Ödənilmiş sığorta məbləği: **40.768 AZN**

Səyahət sığortası üzrə

40,768 ₼

Sığorta ödənişi həyata keçirildi





Azərbaycan Sığortaçılar Assosiasiyası

asa_insurance

ASA Azərbaycan Sığortaçılar Assosiasiyası
(Azerbaijan Insurers Association)



<https://www.asa.az/>